

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyətinə dair Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə hesabatı

Sıra N-si	Tədbirin adı	Görülmüş işlər
2.4.	Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə işə qəbul prosedurlarında şəffaflığın artırılması və bu sahədə ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər görülməsi	Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinə işə qəbulla bağlı elan Mərkəzin internet sahifəsində yerləşdirilmiş (http://etsim.az/az/news-view/78-vakansiya , http://etsim.az/az/news-view/85-vakansiya), iddiaçılarla müsahibə keçirilərək qalib namizəd qanunvericiliyə uyğun olaraq işə qəbul olunmuş, müsahibənin nəticələri barədə müvafiq məlumat Mərkəzin internet sahifəsində yerləşdirilmişdir.
2.8.	Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması ilə bağlı fəaliyyətin sürətləndirilməsi	Elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi məqsədilə texniki tapşırıq hazırlanmış, sistem istifadəçilərinə elan-bildirişlərin göndərilməsi təmin edilmiş, “Vətəndaşlardan daxil olan müraciətlər” qovluğunda axtarış funksiyasının təkmilləşdirilməsi, daxil olan məktublara cavablandırılması zamanı sənədlərə qoşulan faylların (pdf, jpeg və s.) e-poçt vasitəsilə göndərilməsi işləri başa çatdırılmışdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbindən irəli gələn “Elektron sənəd dövriyyəsi sistemində elektron imzanın tətbiq edilməsi” üzrə işlər davam etdirilmişdir. Statistik məlumatların emalı və yoxlanması prosesinin keyfiyyətinin təmin edilməsi məqsədilə səmərəli alət kimi hazırlanmış, həmçinin respondentlərdən məlumatların toplanması zamanı rast gəlinən mümkün uyğunsuzluq və xətalara müəyyənləşdirilməsi üçün istifadə olunan Keyfiyyətə nəzarət cədvəllərinin proqram təminatı üzrə sənaye, energetika və kənd təsərrüfatı statistikasına sahələrində təkmilləşdirmə işləri aparılmış, həmçinin müvafiq proqram təminatına ilkin statistik məlumatların keyfiyyətinə nəzarət məqsədilə 2022-ci ildə energetika statistikasına sahəsi üzrə 2 hesabat forması əlavə edilməklə, ümumilikdə 23 rəsmi statistika hesabatı formasına dair respondentlər tərəfindən təqdim edilən ilkin statistik məlumatlardakı mövcud uyğunsuzluqlar nəzarət cədvəlləri vasitəsilə aşkar edilərək yol verilmiş xətalara emal prosesində aradan qaldırılması üçün zəruri işlər görülmüşdür.
2.12.	Dövlət satınalmalarında şəffaflığın artırılması məqsədilə bu sahədə nəzarətin gücləndirilməsi və yol verilən hüquqpozmalara qarşı mübarizə tədbirlərinin artırılması	Dövlət satınalmalarında şəffaflığın artırılması məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən keçirilən satınalma prosedurlarının şərtlər topluları müvafiq hüquqi aktların tələblərinə tam riayət edilməklə hazırlanır. Bundan əlavə, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin müəyyən edilməsi Komitənin müvafiq işçi qrupu tərəfindən

Sıra N-si	Tədbirin adı	Görülmüş işlər
		<p>Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması Üsulları"ndan istifadə edilməklə müəyyən edilir.</p> <p>Dövlət Statistika Komitəsi tərəfindən ümumilikdə il ərzində 22 satınalma proseduru olmaqla 6 açıq tender, 13 kotirovka sorğusu prosedurları keçirilmiş, İqtisadiyyat Nazirliyinin razılığına əsasən bir mənbədən satınalma üsulu tətbiq edilməklə isə 3 təşkilatla ("Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi" MMC, "SİNAM" MMC və "Azerbaijan International Telecom (AzInTelecom)" MMC) satınalma müqavilələri bağlanmışdır. Həmin satınalma prosedurlarının nəticələrinə dair Tender komissiyasının bütün yekun protokolları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilərək qeydə alınmışdır.</p>
2.15.	<p>Satınalma prosedurlarından olan kotirovkalarla alınan mal və xidmətlərin bazar qiymətlərinə uyğun müəyyən edilməsinə nəzarətin həyata keçirilməsi prosedurlarının təkmilləşdirilməsi, tender komissiyasının fəaliyyət müstəqilliyinin gücləndirilməsi</p>	<p>Dövlət satınalmalarında şəffaflığın artırılması məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən keçirilən satınalma prosedurlarının şərtlər topluları müvafiq hüquqi aktların tələblərinə tam riayət edilməklə hazırlanır. Bundan əlavə, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin müəyyən edilməsi Komitənin müvafiq İşçi qrupu tərəfindən Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması Üsulları"ndan istifadə edilməklə müəyyən edilir.</p> <p>Dövlət Statistika Komitəsi tərəfindən ümumilikdə il ərzində 22 satınalma proseduru olmaqla 6 açıq tender, 13 kotirovka sorğusu prosedurları keçirilmiş, İqtisadiyyat Nazirliyinin razılığına əsasən bir mənbədən satınalma üsulu tətbiq edilməklə isə 3 təşkilatla ("Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi" MMC, "SİNAM" MMC və "Azerbaijan International Telecom (AzInTelecom)" MMC) satınalma müqavilələri bağlanmışdır. Həmin satınalma prosedurlarının nəticələrinə dair Tender komissiyasının bütün yekun protokolları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilərək qeydə alınmışdır.</p>
3.3.	<p>Dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi ilə əlaqədar həyata keçirilən yoxlamaların, təftişlərin və digər nəzarət tədbirlərinin səmərəliliyinin, keyfiyyətinin daha da artırılması, dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın yüksəldilməsi</p>	<p>Büdcə proqnozları tərtib edilərkən "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun və digər normativ aktların tələblərinə ciddi riayət edilməsi, Komitənin saxlanması xərcləri üzrə vəsaitlərə tələbatın düzgün müəyyənəndirilməsi üçün əsaslandırılmış hesablamaların aparılması və ayrılan vəsaitlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş vahid büdcə təsnifatına uyğun istifadəsi təmin edilir. Belə ki, büdcə layihəsinin tərtibi zamanı Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"ndan və büdcənin tərtibi prosesini tənzimləyən digər normativ hüquqi aktlardan irəli gələn vəzifələr tam və müəyyən olunmuş icra müddətində yerinə yetirilir.</p>

Sıra N-si	Tədbirin adı	Görülmüş işlər
		<p>Dövlət büdcəsindən Dövlət Statistika Komitəsinə ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli, qənaətlə və israfçılığa yol verilmədən xərclənməsi üçün satınalma prosedurları həyata keçirilir.</p> <p>Dövlət büdcəsi vəsaitlərindən istifadə barədə funksional, iqtisadi və inzibati təsnifat üzrə rüblük və illik maliyyə hesabatları müəyyən olunmuş qaydada Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim edilir.</p>
4.1.	Dövlət xidmətlərinin proaktiv, elektron formada göstərilməsi sahəsində fəaliyyətin genişləndirilməsinin təşkil edilməsi üçün tədbirlər görülməsi	<p>2012-ci ildən etibarən həyata keçirilən “Rəsmi statistik hesabatların təqdim edilməsi”, “Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi”, “Statistik məlumatların (göstəricilərin) verilməsi”, “Statistik nəşrlərin (kitabların) onlayn satışı” və “Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi” elektron xidməti ilə yanaşı, sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair arayışın Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməsi prosesinin də avtomatlaşdırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi məqsədilə 2022-ci ildə yeni “Sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair elektron arayışın verilməsi” elektron xidməti yaradılaraq “Dövlət Xidmətlərinin Elektron Reyestri”-ne daxil edilmiş və Komitənin rəsmi internet sahifəsində yerləşdirilmişdir.</p> <p>Komitə tərəfindən göstərilən digər elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən elektron xidmətlərin təhlükəsizliyini və dayanıqlığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yeni “Hosting V2” infrastrukturunun tələblərinə uyğun olaraq server və proqram təminatı yenilənmiş, nizamlaşdırma işləri görülmüş, uyğunsuzluqlar aradan qaldırılmış, elektron xidmətlərin monitorinqi aparılaraq yeni infrastrukturun tələbinə uyğun istismarı təmin edilmişdir.</p> <p>Elektron xidmətlərdən istifadə qaydaları barədə inzibati rəqlamentlər yenidən işlənmiş, xidmətlər üzrə yeni bildiriş formaları hazırlanaraq onların avtomatik rejimdə sorğu edən şəxslərə göndərilməsi tam təmin edilmişdir. “Rəsmi statistik hesabatların təqdim edilməsi” xidməti üzrə statistik vahidlərin statistik məlumatların konfidensiallığı ilə bağlı məlumatlandırılması məqsədilə giriş panelində “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesabat forması üzrə “Məlumatların konfidensiallığına zəmanət verilir və onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə ediləcəkdir” bildirişi yerləşdirilmişdir. “Statistik nəşrlərin (kitabların) onlayn satışı” xidmətində istifadəçi tərəfindən məcmuənin sifarişi üçün daxil edilmiş şəxsi məlumatların dəqiqləşdirilməsi üçün “Məlumatları göndərmək istədiyinizdən əminsinizmi?” dialog pəncərəsi, “Rəsmi statistik hesabatların təqdim edilməsi”, “Statistik nəşrlərin (kitabların)</p>

Sıra N-si	Tədbirin adı	Görülmüş işlər
		<p>onlayn satışı” və “Statistik məlumatların (göstəricilərin) verilməsi” xidmətləri üzərindən şikayət və təkliflərin göndərilməsi imkanı yaradılmışdır. “Statistik məlumatların (göstəricilərin) verilməsi” və “Statistik nəşrlərin (kitabların) onlayn satışı” xidmətlərində məlumatların daxil edilməsi zamanı istifadəçinin seçim edərkən yalnız ona aid hissələrin aktiv olması və aşkar olunduğu təqdirdə səhvləri barədə səhifəni tərk etmədən dərhal xəbərdarlıq olunması məqsədilə xüsusi nəzarətlər qoyulmuşdur.</p> <p>Dövlət Statistika Komitəsinin internet səhifəsində onlayn əlaqə vasitəsi (çat) yaradılmışdır ki, istifadəçilər bu xidmətdən istifadə edərək sorğuları iş günləri saat 09:00-dan 18:00-dək (nahar fasiləsi istisna olmaqla) real vaxt rejimində göndərə və cavab ala bilərlər.</p> <p>Proaktivliyin təmin edilməsi məqsədilə Komitənin “Rəsmi statistik hesabatların təqdim edilməsi” xidmətində statistik vahidlər statistik hesabatları gecikdirdiyi təqdirdə vahid nümunə əsasında elektron bildirişin generasiya olunaraq statistik vahidlərə avtomatik göndərilməsi üçün 4-əmək nömrəli aylıq rəsmi statistika hesabatını təqdim edən hüquqi şəxslərin elektron poçt ünvanlarına hesabatın təqdim edilməsi müddətinin bitməsinə 1 (bir) iş günü qaldıqda avtomatik rejimdə müvafiq məzmununda elektron bildirişin göndərilməsi təmin edilmişdir.</p>
4.2.	Dövlət xidmətlərinin elektronlaşdırılması və dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsi üzrə işlərin sürətləndirilməsi, kağız əsaslı xidmətdən məlumat əsaslı xidmətə keçirilməsinin təşkil olunması ilə bağlı fəaliyyətin təmin edilməsi	<p>Dövlət qurumlarının məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına “Elektron hökumət” şlüzü vasitəsilə inteqrasiyasına dair Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Elm və Təhsil nazirlikləri və Dövlət Miqrasiya Xidməti ilə imzalanmış Razılaşmalar əsasında aidiyyəti məlumatların Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına ötürülməsi prosesi çərçivəsində zəruri tədbirlər həyata keçirilmişdir.</p> <p>Cari ildə Elm və Təhsil Nazirliyi və Dövlət Miqrasiya Xidməti ilə Dövlət Statistika Komitəsi arasında inzibati məlumatların inteqrasiyası təmin edilmişdir.</p> <p>İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına “Elektron hökumət” şlüzü vasitəsilə inteqrasiyasını təmin etmək üçün iki qurum arasında mövcud olan razılaşmalar əsasında yeni vahid Razılaşmanın layihəsi Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış və baxılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmişdir.</p> <p>Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ötürülən məlumatların razılaşmada nəzərdə tutulan məlumatlarla, eyni zamanda hesabat məlumatları ilə eyniliyinin təmin edilməsi məqsədilə müvafiq yoxlama işləri həyata keçirilmişdir.</p> <p>Dövlət İmtahan Mərkəzindən əldə olunan dövlət qulluqçularına dair məlumatlarla dövlət orqanları tərəfindən elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində real vaxt rejimində təqdim olunan “Dövlət qulluqçularının sayı və tərkibi haqqında” 3-əmək №-li illik rəsmi statistika hesabatının “Dövlət qulluqçularının cins və yaş qruplarına görə bölgüsü”,</p>

Sıra N-si	Tədbirin adı	Görülmüş işlər
		<p>“Dövlət qulluqçularının qulluq stajına görə bölgüsü” bölmələrinin göstəricilərinin (cins, yaş, təsnifat üzrə inzibati vəzifə, ixtisas dərəcəsi və qulluq stajı) müqayisəsi həyata keçirilmiş və fərqlər aşkar olunduqda dövlət orqanları tərəfindən dəqiqləşmələr aparılmışdır.</p> <p>Ədliyyə Nazirliyi üzrə inteqrasiya ilə bağlı müzakirələr davam etdirilmişdir.</p> <p>Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli 930 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” əsasında Koreya Statistika Komitəsi ilə birgə həyata keçirilən “İnteqrasiya olunmuş inzibati məlumat bazalarının idarə olunması sisteminin yaradılması” layihəsi çərçivəsində Dövlət Statistika Komitəsində “İnzibati məlumatların idarə olunması sistemi - ADİS” yaradılmışdır. 2022-ci il 16 noyabr tarixində Dövlət Statistika Komitəsində Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət İmtahan Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının da iştirakı ilə adı çəkilən informasiya sisteminin təqdimat mərasimi keçirilmişdir.</p>
4.6.	Dövlət xidmətlərinin mobil texnologiyalar vasitəsilə göstərilməsi imkanlarının genişləndirilməsi	<p>Hazırda Dövlət Statistika Komitəsi tərəfindən 5-i interaktiv, 1-i informativ xarakterli olmaqla 6 elektron xidmət göstərilir. Sözügedən elektron xidmətlər Komitənin rəsmi internet saytında Responsiv Veb Dizayn texnikası ilə hazırlanmış və ağıllı telefon, planşet kimi böyük və ya kiçik ekranlı cihazlarda bu xidmətlərdən istifadə zamanı səhifənin ölçülərinin istifadəçi cihazının (kompüter, planşet, telefon) ekran genişliyinə görə dəyişdirilməsi imkanı yaradılmışdır. Bununla yanaşı, “Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi” elektron xidmətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” onlayn ödəniş sisteminə inteqrasiyası təmin edilmiş, eləcə də cihazları mobil texnologiyaları dəstəkləyən respondentlər üçün fəaliyyətin müvəqqəti dayandırılması ilə bağlı arayışın skan edilərək elektron təqdim olunması funksiyası yaradılmışdır.</p>
4.9.	Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə rəsmi internet saytları və sosial şəbəkələr vasitəsilə mütəmadi elektron məmnunluq sorğularının keçirilməsi, bu prosesə vətəndaş cəmiyyəti institutlarının və ictimai şuraların cəlb edilməsi	<p>İstifadəçi məmnunluğuna dair 3 sualdan ibarət sorğu anketi hazırlanmış və Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsində yerləşdirilmişdir.</p>

Sıra N-si	Tədbirin adı	Görülmüş işlər
4.10.	Çağrı mərkəzləri mövcud olmayan dövlət orqanlarında (qurumlarında) bu xidmətlərin təşkil edilməsi, mövcud çağrı mərkəzlərinin işinin təkmilləşdirilməsi və çağrı mərkəzləri tərəfindən göstərilən xidmətlərin ümumi tələblər əsasında həyata keçirilməsi ilə bağlı tədbirlər görülməsi	Dövlət Statistika Komitəsində istifadəçilərə iş günləri saat 09:00-dan 18:00-dək (nahar fasiləsi istisna olmaqla) operativ məlumat xidməti göstərən qaynar telefon xətti mövcuddur. Qaynar xəttə daxil olan müraciətlər Komitənin səlahiyyətlərinə aid olduqda aparatın müvafiq şöbələrinin əməkdaşları tərəfindən birbaşa cavablandırılır (zərurət olduqda araşdırma aparılır), Komitənin səlahiyyətlərinə aid olmadıqda isə bu barədə müraciət edənə məlumat verilir və aidiyyəti quruma yönləndirilir. Komitənin rəsmi internet sahifəsində də onlayn əlaqə vasitəsi (çat) yaradılmışdır və istifadəçi sorğuları bu vasitə ilə də iş günləri saat 09:00-dan 18:00-dək (nahar fasiləsi istisna olmaqla) real vaxt rejimində cavablandırılır.
5.1.	Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi	Açıq Hökumət Milli Platformasının koordinatoru Ə.Nuriyev tərəfindən "Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət" və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Z.İbrahimli tərəfindən "Etik davranış qaydaları" mövzularında noyabr ayında Dövlət Statistika Komitəsi aparatının və yerli statistika orqanlarının 100 əməkdaşının iştirakı ilə təlimlər keçirilmişdir. Təlimlərdə korrupsiya anlayışı və onun formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, müraciətlərə baxılmasının xüsusiyyətləri, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, həmçinin etik dilemmalar, onların həlli yolları, düzgün davranış qaydaları və ona əməl olunmasına nəzarət və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilmiş, interaktiv fikir mübadiləsi aparılmışdır.
5.2.	Dövlət orqanlarında (qurumlarında) ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması	"Biznes statistikasını sahəsində məlumatların toplanması, işlənməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək" tvinninq layihəsinin yekunlarına dair aprel ayında keçirilmiş konfransda Statistika Şurasının üzvləri iştirak etmişlər. Dövlət Statistika Komitəsinin Apellyasiya Şurasına sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Komitənin, onun strukturuna daxil olan qurumların və daxil olmayan tabeliyindəki qurumun qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən şikayət daxil olmamışdır. Bununla yanaşı, Komitənin Apellyasiya Şurasının iclaslarında dövlət qulluğuna qəbullə bağlı keçirilən müsahibənin nəticələrinə dair daxil olmuş şikayətlər müzakirə edilmiş və keçirilmiş iclaslar barədə məlumatlar Komitənin internet sahifəsində yerləşdirilmişdir. Eyni zamanda, Komitənin Elmi-metodoloji şurasında müzakirəyə çıxarılan məsələlərin əhatəsi genişləndirilmiş, beynəlxalq yeniliklər və yerli qanunvericilikdə edilən dəyişikliklərlə bağlı məsələlər müzakirə edilmişdir. 2022-ci ildə Komitənin Elmi-metodoloji şurasının 11

Sıra N-si	Tədbirin adı	Görülmüş işlər
		iclasında 45 məsələ müzakirə edilmiş, keçirilmiş iclaslar barədə məlumatlar Komitənin internet sahifəsində yerləşdirilməklə geniş oxucu auditoriyasına çatdırılmışdır.
6.2.	Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsi	Dövlət Statistika Komitəsinin aparatının və rayon (şəhər) statistika idarələrinin dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşları üçün antikorrupsiya davranışının formalaşdırılması məsələləri üzrə 29.07.2022-ci il tarixində onlayn rejimdə təlim keçirilmişdir. Təlimdə korrupsiyanın hüquqi və iqtisadi anlayışları, növləri, yaratdığı fəsadlar, korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş qanunvericilik aktları, korrupsiyanın qarşısının alınması ilə bağlı tədbirlər, korrupsiya ilə əlaqədar hüquqpozmalarda subyektləri və hüquqpozmalara görə məsuliyyət, hüquqpozmaların nəticələrinin aradan qaldırılması və digər məsələlər barədə məlumat verilmişdir.
6.7.	Regionlarda əhəlinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılması ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi	Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış rəqəmsal inkişafı əks etdirən yeni statistik göstəricilərə (əlilliyi olan şəxslərin İKT-dən istifadəsi, İKT-dən istifadə edən əhəlinin iqtisadi fəallıq vəziyyətinə görə və peşələr üzrə bölgüsü) dair məlumatlar "Azərbaycanda informasiya cəmiyyəti" məcmuəsinin 2022-ci il nəşrinə daxil edilmiş, məcmuə istifadəçilərə çatdırılmış, onun elektron versiyası Komitənin internet sahifəsində yerləşdirilmiş və yeni göstəricilər ASİS-Statistik informasiya xidmətinə əlavə edilmişdir.
6.9.	Kütləvi informasiya vasitələrindən, o cümlədən dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin öz internet və sosial şəbəkə sahifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, videokonfransların keçirilməsi təcrübəsinin genişləndirilməsi, bu sahədə müxtəlif videoçarxların, bukletlərin hazırlanması və onların əhəli arasında geniş yayılmasının təşviq edilməsi	Dövlət Statistika Komitəsi aparatının və yerli statistika orqanlarının əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə mövzusunda 06.12.2022-ci il tarixində onlayn rejimdə təlim keçirilmişdir. Təlimdə korrupsiyanın anlayışı və formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, müraciətlərə baxılmasının xüsusiyyətləri, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar və digər məsələlər barədə məlumat verilmiş və interaktiv şəkildə fikir mübadiləsi aparılmışdır. Təlimlə bağlı məlumat Komitənin internet sahifəsində və sosial şəbəkədə yerləşdirilmişdir.